

ux/ui dizayn



dövrün dizayn tələbi

Hazırda dünyada tələb olunan səhərdən biri kimi UX/UI Dizayn əsasən insanların gündəlik həyatında yaşadığı təcrübənin mükəmməlləşdirilməsi və rahatlaşdırılmasına yönəlib. Bu isə öz növbəsində ətrafımızda olan rəqəmsal və ənənəvi məhsulların, xidmətlərin, həmçinin bizneslərin inkişafına birbaşa müsbət təsir deməkdir. Belə ki, UX/UI Dizaynerin əsas vəzifəsi istifadəçini hər zaman prosesin mərkəzində saxlayaraq, onun bizneslə təmas nöqtələrini dərinəndən araşdırmaq, istifadəçinin qarşılaşdığı çətinlikləri anlamaq, tövsiyələrini dinləmək və nəticədə istifadəçi təcrübəsini müxtəlif üsullarla asanlaşdırmaqdır. Bu məqamları nəzərə alaraq Code Academy-nin UX/UI Dizayn tədris proqramı qabaqcıl beynəlxalq təcrübələr və praktiki tapşırıqlar əsasında hazırlanmışdır.

kimlər üçündür?

Code Academy-nin UX/UI Dizayn tədris proqramında iştirak etmək üçün dizayn ixtisası üzrə ali təhsilli olmaq tələb olunmur. Tədris proqramında iştirak etmək istəyənlərin ux/ui, digital məhsul və xidmət dizaynına maraqlı olmaları, bu sahədə öz biliklərini artırma istəklərinin və ya karyera qurma hədəflərinin olması gözlənilir. Dərs vəsaitlərini və əlavə metodik materialları mənimsəmək üçün texniki ingilis dili bilikləri tövsiyə olunur. İngilis dili baza bilik çatışmazlığı təhsilin ilk aylarında aradan qaldırılır.

Yeni dünyanı kəşf et!

B.e

Ç.a

Ç.

C.a

C.

Ş.

B.

13 həftə

həftə içi səhər
9:00 – 12:45

13 həftə

həftə içi günorta
14:00 – 17:45

17 həftə

həftə içi axşam
19:00 – 21:45

Lab

əlavə məşğələ
saatları

20 həftə

həftə sonu səhər
10:00 – 14:45


20 həftə

həftə sonu günorta
15:30 – 20:15

#DizaynBurada



balsamiq®



tədris proqramı

Toplam 200 saat davam edən UX/UI Dizayn tədris proqramında öyrəniləcəklər:

Dizayn haqqında ümumi məlumat

İstifadəçi təcrübəsi

Digital məhsul

İnterfeys

İstifadəçi interfeysi prinsipləri

İstifadəçi təcrübəsi metrikləri

Analitika və nəticələrin izlənməsi

iş yerləri

UX/UI Dizayn tədris proqramından məzun olanların bank, sığorta, dövlət müəssisələrində, agentliklərdə, startaplarda və informasiya texnologiyaları sahəsinə aid şirkətlərdə tutacaqları vəzifələr:

UX/UI Dizayner

User Researcher

User Interface Dizayner

Baş UX/UI Dizayner

UX/UI Dizayn Ekspert

UX/UI Dizayn Komanda Rəhbəri

Digital Məhsul Dizayneri

Business Analyst

bacarıqlar

Tədrisi bitirən tələbələrin əldə edəcəkləri bacarıqlar

İstifadəçi təcrübəsi və istifadəçi yönümlü dizayn

Digital məhsul dizaynı

İstifadəçi interfeysinin prinsipləri

İstifadəçi təcrübəsinin izlənməsi

İnterfeyslərin keyfiyyətinin ölçülməsi

Məhsul və ya xidmət üzrə satış sahifəsinin hazırlanması

Mobil tətbiq dizaynı



Code Academy yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan və bu istiqamətdə beynəlxalq şirkətlərlə əməkdaşlıq edən tədris müəssisəsidir. Təhsil strategiyasının əsas məqsədlərindən biri global bazarda rəqabət apara biləcək kadrlar hazırlamaqdır. Bu məqsədlə yola çıxan Code Academy Azərbaycanda bu sahədə karyera qurmaq istəyənlərin potensialını dəyərləndirərək, fərdi və peşəkar inkişafı üçün onları zəruri bilik və praktiki vərdişlərlə təmin edir. Qısaca, **#GələcəkBurada**

Nizami küçəsi, 203B
AF Business House, 2-ci mərtəbə
Mobil: +99450 444 2633
Whatsapp: +99450 444 2633
Tel: +99412 555 2525
info@code.edu.az
code.edu.az